

UOT 81:002

## KÜBRA VƏLİYEVƏ

### KƏRBƏLAYİ KAZIM ORDUBADİNİN “AVAMIL” ƏLYAZMASININ PALEOQRAFIK XÜSUSİYYƏTLƏRİ VƏ ELMİ ƏHƏMİYYƏTİ

*Zəngin tarixi keçmişimiz haqqında qiymətli məlumatlar verən qədim əlyazma və çap kitabları istər Azərbaycanın orta əsr və XIX əsr dövrü haqqında, istərsə də Yaxın və Orta Şərqi tarixi, ədəbiyyatı və incəsənətinin öyrənilməsi baxımından zəngin bir mənbədir. AMEA Naxçıvan Böləməsi Əlyazmalar Fondunda ümummilli sərvətimiz olan əlyazmalardan ərəb dilinin qrammatikasından bəhs edən “sərf” və “nəhv” elminə dair əlyazma nüsxələri də qorunub saxlanılmışdır. Bunlardan biri də Kərbəlayi Kazım ibn Kərbəlayi Ağa Saleh Ordubadinin “Avamil” əlyazmasıdır.*

*“Avamil” amil sözünün cəm forması olub ərəb dilində söz sonlarının oxunuşuna təsir edən xüsusiyyətləri öyrədən elm və ona dair kitab mənasında başa düşültür.*

*“Avamil” kəlməsi qrammatik termin olaraq ərəb dilində cümlədə olan bir sözün son hərf və ya hərəkəsi üstündə dəyişiklik edən, təsir edən, idarəedici digər ünsürlərə deyilir.*

*“Amilin” təsir göstərdiyi kəlməyə məmul, söz sonunda etdiyi dəyişikliyə isə irab (sintaktik təhlil) deyilir. Buna görə də avamil üç əsas hissəyə ayrılır: amil, məmul, irab.*

*Məqalədə ilk dəfə olaraq XIX əsrin birinci yarısında yaşayış-yaratmış Kərbəlayi Kazım ibn Kərbəlayi Ağa Saleh Ordubadinin müəllifi olduğu “Avamil” əlyazmasının paleoqrafik xüsusiyyətləri tədqiq edilmişdir. Həmçinin müəllifin nəhv elminə aid elmi mülahizələri və bəzi dilçilik problemlərinə müinasibəti də araşdırılmışdır.*

*Müəllifin gəldiyi qənaətə görə bu əsər ərəb dilinin qrammatikasını tədqiq edən dəyərli mənbə olmaqla yanaşı, həm də XIX əsrə Naxçıvanın elmi mühitinin səviyyəsi haqqında təsəvvür yaratmaq baxımından əhəmiyyətlidir.*

**Açar sözlər:** amil, avamil, məmul, nəhv, ərəb dili, əlyazma, Ordubad, Naxçıvan, Kərbəlayi Kazım ibn Kərbəlayi Ağa Saleh Ordubadi.

AMEA Naxçıvan Böləməsi Əlyazmalar Fondunda mühafizə olunan qədim kitab və əlyazmalar arasında ərəb dilinin morfologiya və sintaksisini əhatə edən əlyazma nüsxələri də qorunub saxlanılır.

Orta əsrlər dövründə olduğu kimi bu dövrdə də alim və mütəfəkkirlərimiz əsərlərini ana dilində, o cümlədən, ərəb və fars dillərində də yazırlılar. Bunlardan biri də fondda B-183/334 şifrəsi altında qorunan üç kitabın bir cilddə toplandığı “Sərfi-Mir”, “Təsrif”, “Avamil” adlı əlyazmadır. Kərbəlayi Kazım ibn Kərbəlayi Ağa Saleh Ordubadinin müəllifi olduğu bu əlyazma ərəb və fars dillərində qələmə alınmışdır.

Əsər hicri qəməri 1227 (1812)-ci il tarixində yazılmışdır. Əsərin müəllifi Kərbəlayi Kazım ibn Kərbəlayi Ağa Saleh Ordubadinin Naxçıvanın Ordubad şəhərində olduğu aşkarlanmışdır. Əsərin sonunda göstərilən tarixə əsasən onun XIX əsrin birinci yarısında, təqribən 1810-1860-ci illərdə yaşadığını və fəaliyyət göstərdiyini təxmin etmək olar. O, bir alim və maarifpərvər ziyanlı kimi öz dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur. Kərbəlayi Kazım ibn Kərbəlayi Ağa Saleh Ordubadi şərqi dillərini öyrənmiş və dilçilik sahəsində dövrünün tanınmış alımlarının fikirlərini dəyərləndirmiş və eyni zamanda öz fikir və mülahizələrini də söyləmişdir.

Müəllifin ərəb və fars dillərində 105 vərəqdən ibarət əsəri əlyazma şəklində əlimizə gəlib çatmışdır. Onun ərəb dilinin qrammatikasından bəhs edən həmin əsəri bu gün də öz elmi əhəmiyyətini itirməmişdir.

Müəllif əlyazmanın sonunda fars dilində qeyd edir ki, "Bu kitab Allahın lütfu ilə şənbə günü tamam oldu. Kitabı Allahın qulu, həqiq Kərbələyi Kazım ibn Kərbələyi Ağa Saleh Ordubadi yazdı. Hər kim bunu oxudusa ondan dua istəyirəm. Ona görə dua eləsin ki, mən bir günahkar bəndəyəm" [2, s. 207].

Tədqiqata cəlb etdiyimiz nüsxənin bəzi paleoqrafik xüsusiyyətlərinin üzərində dayanmaq istərdik.

Nəstəliq-süls xətti ilə işlənmiş bu əlyazmada bir cilddə üç kitab toplanmışdır: "Sərfi-Mir", "Təsrif" və "Avamil". Orta əsrlər dövründə səhifələmə metodu paqinasiya üsulundan ibarət olduğuna görə əlyazmaya səhifələr vurulmamışdır. Araşdırma zamanı vərəqlərin nömrələnməsi şərti olaraq bizim tərəfimizdən icra edilmişdir. Əlyazmanın həcmi 105 vərəqdən – "Sərf" bölməsi 46, "Təsrif" bölməsi 22, "Avamil" bölməsi isə 37 vərəqdən ibarətdir. "Sərf" bölməsi səhifə 2-dən başlayıb 92-də bitir. "Təsrif" bölməsi səhifə 93-dən başlayıb 135-də bitir. "Avamil" bölməsi isə 136-dan başlayıb 207-ci səhifədə bitir. Vərəqin ölçüsü 17x21 sm., mətnin yazılı hissəsi 15x9 sm., hər səhifədəki sətrin sayı 10-a bərabərdir.

Əlyazmanın üçüncü hissəsi "Avamil"ə aiddir. Bu bölmə ərəb dilində [2, s. 136] qırmızı mürəkkəbələr **هذا الكتاب عوامل و به تشريع** cümlesi ilə başlamışdır.

[“Həzə-l-kitabu avamili va bihi nəstəin” yazılmışdır] [şəkil 1].

Tərcüməsi: "Bu kitab avamildir və Onun (c.c) köməyi ilə".

Bütün islami mənbələrdə olduğu kimi bu kitabın da əvvəli:

**بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ وَالصَّلَاةُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ اَحْمَمْعِينَ**

[“Bismillahi-rahmani-rahim əl-həmdü lilləhi rəbbi-l-aləminə va-s-salavatu va-s-sələmu alə seyyidinə muhəmmədin və əlihi əcməinə”]

Tərcüməsi: "Rəhman və rəhim olan Allahın adı ilə, həmd aləmlərin rəbbi olan Allaha məxsusdur, salat və səlam böyüyümüz Hz. Məhəmmədə və ona tabe olanların hamısına olsun" sözləri ilə başlaşmış və müqəddimə olmadan ərəb dilinin sintaksis bölməsinə keçmişdir [2, s. 136].

Kərbələyi Kazım ibn Kərbələyi Ağa Saleh Ordubadi əlyazmanın "Avamil" bölməsini bu ifadə ilə başlayır:

**"إِنَّا بَعْدَ فَلَانَ الْعَوَامِلِ فِي تَحْوِي عَلَى مَا أَنْفَقَ السَّيِّدُ الْفَاضِلُ عَبْدُ الرَّحْمَنِ الْجُرْجَانِيُّ مِائَةً عَامِلٍ وَهِيَ"**

[“Əmmə bəadu fə innə-l-avamilə fi nəhvi alə mə əlləfəhu-ş-şeyxu-l-fədilu abdul-qahiribnu abdil-r-rəhmani-l-curcaniyyu miətu amilin va hiyə”] [şəkil 1].

Tərcüməsi: "Mövzuya gəlincə nəhv (sintaksis) elmində amillər (təsir edənlər) Şeyx Abdulkadir bin Abdurrahman əl-Cürçaninin təlif etdiyinə görə yüz ədəddir" [şəkil 1].

Əlyazmanın "Avamil" hissəsində müəllif nəhv elmini misallar üzrə açıq şəkildə təhlil etmiş və bəzi dilçilik məsələlərinə öz münasibət və fikirlərini də bildirmiştir.

Mətnin tərcüməsindən məlum olur ki, bu hissə klassik ərəb dilinin sintaksis bölməsini əhatə edir. "Sərfi-Mir" bölməsində fərqli olaraq, "Təsrif" bölməsindəki kimi əlyazmanın "Avamil" bölməsində də terminlərdən əlavə, əsas mətnlər də ərəb dilində verilmişdir.

Əlyazmanın müqəddiməsində ərəb dilində verilən mətnin tərcüməsində [2, s. 136] deyilir ki, "amillər iki qismə ayrılır: ləfzi (müəyyən bir söz vasitəsilə ifadə olunan, qrammatik) olanlar, mənəvi (müəyyən bir söz vasitəsilə ifadə olunmayan, ağılla dərk olunan, məntiqi) olanlar. Ləfzi olanlar iki qismə ayrılır: səmai (eşidilməklə bilinən, müəyyən bir qaydaya tabe olmayan, qaydasız) olanlar və qiyasi (müəyyən bir qaydaya tabe olan, qaydalı) olanlar. Səmai olanlar doxsan bir amildir. Qiyasi olanlar yeddi amildir. Mənəvi olanlar iki ədəddir. Və beləliklə, hamısı yüz amildir".

Ərəb dilinin morfologiya bölməsini “sərf” (الصرف) elmi və sintaksis bölməsini isə “nəhv” (النحو) elmi əhatə edir.

Əlyazmanın birinci bölməsi sərf elmindən bəhs edir. Sərf elmi istənilən mənəni əldə etmək üçün kəlmənin aldığı şəkillərdən bəhs edən elmdir. Sərf elmi ancaq isimi və feili əsas götürürək, bunlardakı forma dəyişiklikləri ilə məşğul olur.

Əlyazmanın ikinci bölməsi təsrif elmindən bəhs edir. Təsrif (التصريف) bir sözün bir şəkildən digər şəklə çevriləsinə deyilir. Bu elmdə feillərin və ismlərin təsrifini fərqli olur. Feillərin təsrifini keçmiş zamandan indiki zamana və indiki zamandan əmr feilinə ötürməklə olur. Məsələn, فَهُمْ – يَقْرُبُونَ feilinin təsrifini kimi. Isimlərin təsrifini isə təsniyə və cəmə, ismi təsgirə, ismi mənsuba olur. Məsələn, بَحْرٌ – بَحْرًا isminin təsrifini kimi.

Əlyazmanın üçüncü bölməsi isə nəhv elminin qısalılmış formasından, yəni avamildən bəhs edir. Nəhv elmi isə kəlmənin cümlə içindəki vəziyyətini və bu vəziyyətinə görə irabını (sintaktik təhlil) təhlil edən elmdir. Bu elmin əsasını xəlifə Əli İbn Əbu-Talibin (r.a) əmri ilə məşhur nəhvçi alim Əbul-Əsvəd əd-Duəli qoymuşdur. Alim kəlməni isim, feil və hərf olmaq üzrə üç yerə bölmüşdür. Və bunu nəhv elmi adlandırmışdır.

Nəhvçilərin ortaya qoyduğu qaydalar bizə murab (dəyişən) olan kəlmələrin sonlarının vəziyyətini və məbni (dəyişməyən) kəlmələrin cümlədəki yerlərini (məhəlli irablarını) öyrədir.

Avamil (عامل) amil (عامل) sözünün cəm forması olub ərəb dilində “tərkib və cümlə içərisindəki sözlərin irabına təsir edən ünsürlər” deməkdir. “100 amil” mənasına gələn “əl-avamilul-miə” ifadəsi zamanla nəhv mövzularını amil-məmul (təsir olunan) əsasına görə təsnif edərək yığcam şəkildə bəhs edən kitab növünün adı olmuşdur. Əməvilər dövründən etibarən əl-Avamil, əl-Avamilul-miə, Miətu amil, Avamilul-irab, əl-Muxtasar, əl-Muqaddimə adlarıyla kiçik ölçüdə bir çox kitab yazılmışdır. Nəhv elminin qısalılmış formasının ilk əsəri olan əl-Avamilin tarixi Xəlil ibn Əhmədə söykənir. Həmçinin əl-Kisayının “Raiyyə” adı ilə adlanan eyni addakı mənzum risaləsi və Əbu Əli əl-Farisinin “əl-Avamil” və ya “Muxtasar Avamili-l-irab” adlı əsəri bu sahənin ilk məhsullarından sayılır. Bunlardan sonra isə Abdulqahir əl-Cürcaninin böyük bir şöhrətə sahib olan “əl-Avamilul-miə”si gəlir. Birgivinin “əl-Avamil”i ilə Cürcaninin eyni adlı əsəri bu sahədə ən geniş yayılmış kitablar olduğundan Cürcaninin əsəri “əl-Avamilul atiq” (“köhnə Avamil”), Birgivininki isə “əl-Avamilul cədid” (“yeni Avamil”) adlandırılmışdır. Ancaq bu iki kitab arasında amillərin sayı və yazılış tərzi baxımından əsaslı fərqlər mövcuddur.

İbn Mənzur “Lisanu-l-arab”da ərəb dilində amilin qrammatik mənasını belə şərh edir:

وَالعَامِلُ فِي الْعَرَبِيَّةِ: مَا عَمِلَ عَمَلًا مُّفْرَغًا أَوْ نَصِيبًا أَوْ جَرًّا، كَالْعُلُوْلُ وَالنَّاصِبُ وَالجَارُ وَكَالْأَسْمَاءِ الَّتِي مِنْ

شَائِهَا أَنْ تَعْمَلَ أَيْضًا وَكَأَسْمَاءِ الْفَعْلِ

“Ərəb dilində amil hər hansı bir hərəkəti idarə edən şeydir. O, feil, ismin təsirlik halını və feilin arzu formasını, feilin şərt şəklini tələb edən ədat və idarəetmə funksiyasına malik isimlər və feili isimlər kimi ismi (ad qruplu sözləri) adlıq hala, feili isə xəbər formasına, yaxud ismi (ad qruplu sözləri) təsirlik hala, feili isə arzu şəkline, yaxud da ismi (ad qruplu sözləri) yiyəlik hala salır” [1, s. 46; 3, a-m-1 maddəsi].

Əbu Bəkr Əli Əbdü-l-Əlim amilin izahını bir qədər də asanlaşdıraraq başa düşüləcək tərzdə belə təqdim edir:

هو ما يؤدى إلى رفع الكلمة أو نصيحتها أو جرهـ، أو جزـ منها فحين نقول: (ضحكـ الطفلـ) فالطفلـ: فاعـل مرفوعـ، وـ العـاملـ الـذـي أـدى إـلى رـفعـهـ هوـ الفـعلـ (ضـحـكـ)ـ وـ حينـ نـقولـ: (أـحبـ النـظامـ)ـ فالنـظامـ مـفعـولـ بـهـ منـصـوبـ، وـ العـاملـ الـذـي نـصـيـحتـهـ هوـ الفـعلـ (أـحـبـ)، وـ مـثـلـ هـذـاـ: (فـكـرـتـ فـيـ الـأـمـرـ)ـ فالـأـمـرـ مـحـورـ، وـ عـاملـ الجـرـ هوـ حـرفـ الجـرـ (فـيـ)، وـ كـذـلـكـ قـوـالـكـ: (أـقـرـأـ فـيـ عـلـمـ النـحوـ)ـ فالـنـحوـ مـجـرـورـ، وـ عـاملـ الجـرـ هوـ الإـضـافـةـ، وـ فـيـ (لـمـ يـحـضـرـ أـحـدـ)ـ عـاملـ الجـزـمـ فـيـ (يـحـضـرـ)ـ هوـ (لـمـ)ـ ...ـ وـ هـكـذاـ

"Amil sözün adlıq, təsirlik, yiyəlik, yaxud sükun halında qoyulmasına gətirib çıxarır. (صَحْكُ الْطَّفْلِ) – "Uşaq güldü" dedikdə "الطَّفْل" – feili cümlənin mübtədası olub adlıq halda qoyulmuşdur. Onun adlıq halda qoyulmasına səbəb olan amil isə (أَحَبُّ النَّظَامِ) – "İntizamı sevirəm" cümləsində "النَّظَامِ" – vasitəsiz tamamlıq olub təsirlik halda işlənmişdir, onu təsirlik hala salan amil (أَحَبُّ الْأَمْرِ) misalında "الأَمْرِ" (فَكَرْتُ فِي الْأَمْرِ) – yiyəlik hala salınmış sözdür, onun yiyəlik hala salınmasının amili (فِي) ön qoşmasıdır. Yaxud – "Sintaksis elmini oxuyuram" misalında "النَّحْوِ" – yiyəlik haldadır və burada yiyəlik halın amili izafətdir. (لَمْ يَحْضُرْ "feilindəki sükunun amili") (لَمْ يَحْضُرْ أَحَدٌ) cümləsində isə "يَحْضُرْ" feilindəki sükunun amili (لَمْ يَحْضُرْ أَحَدٌ) ədatıdır və s."

[1, s. 46; 4, s. 357-358].

Abbas Həsənin amil haqqında dedikdəri bir çox müasir ərəb dilçilərinin fikirləri ilə üstüste düşür:

العامل هو: ما يدخل على الكلمة يؤثر في آخرها، بالربيع، أو الجر، أو النصب، أو الجزم؛ كال فعل فإنه يؤثر في آخر الفاعل "فيجعله مرفوعاً، وفي آخر المفعول فيجعله منصوباً، و كاجازم، فإنه يؤثر في آخر المضارع فيجعله مجزوماً، وكحرف الجر، فإنه يؤثر في آخر الأسم فيجعله مجروراً، وكذا".

"Amil sözə daxil olaraq onu ismin adlıq halına və feilin xəbər formasına, yaxud ismin təsirlik halına və felin arzu şəklinə, yaxud ismin yiyəlik halına və ya feilin şərt şəklinə (əmr formasına) salan şeydir. Məsələn, feili cümlənin mübtədasının sonuna təsir edərək onu adlıq hala, tamamlığın sonuna təsir edərək onu təsirlik hala salan feil amili kimi. Və ya müzarenin sonuna təsir edərək onu şərt şəklinə salan ədat kimi. Yaxud da ismin sonuna təsir edərək onu yiyəlik hala salan ön qoşma kimi və s." [1, s. 53; 5, s. 441].

Kərbəlayi Kazım ibn Kərbəlayi Ağa Saleh Ordubadi əlyazmanın "Avamil" bölüməsinin sonunu qırmızı mürəkkəblə ərəb dilində və qara mürəkkəblə isə fars dilində [2, s. 206] bu ifadələr ilə bitirir:

Ərəb dilində: ["Fin-nəhvvi təmmətbihəmdilləhi təsalə va husnu təvfiqihi"].

"Həmd olsun uca Allaha və onun xoşməramlı köməkliyi ilə nəhv kitabı tamamlandı".

Hicri-şəmsi təqvimini ilə fars dilində: ["Bittərixi yəvmu şənbe bisto nohome şəhri"]

"Ayın 29-u şənbə günü tarixində"

Hicri-qəməri təqvimini ilə ərəb dilində: ["Rəcəbul-murəccəb sənə 1227 h.q"].

"Hicri-qəməri təqvimini ilə mübarək rəcəb ayında 1227 (1812 m)-ci ildə".

Beləliklə, əsərin giriş hissəsində açıqlanan başlıqlardan məlum olur ki, Kərbəlayi Kazım ibn Kərbəlayi Ağa Saleh Ordubadinin "Avamil" əlyazması nəhv elminə həsr olunan bir əsər kimi ərəb dilçiliyində özünəməxsus əhəmiyyətə malikdir. Əlyazmanın geniş tədqiqi azərbaycanlı alimlərin ərəb dilçiliyinə verdikləri töhfə olaraq, həm də gələcək tədqiqatçılar üçün istinad edilə biləcək ana mənbələrdən biri hesab edilə bilər.

## ƏDƏBİYYAT

1. Abbasov İ.O. Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət. Bakı: Bakı Çap Evi, 2011, 440 s.
2. Kərbəlayi Kazım ibn Kərbəlayi Ağa Saleh Ordubadi. Sərfi-Mir. 1227 h.q. AMEA Naxçıvan Bölümü Əlyazmalar Fondu. B-183/334, 208 s.
3. ابن منظور، لسان العرب، المجلد العاشر، ط، 4، بيروت 2005
4. أبو بكر على عبد العليم، الموسوعة النحوية والصرفية الميسرة، القاهرة، 2004، 543 ص
5. عباس حسن، النحو الوافي مع ربطه بالأساليب الرفيعة والحياة اللغوية المتتجدة الجزء الأول، دار المعارف، ط 12، 712 ص

AMEA Naxçıvan Bölümü  
E-mail: kubra.valiyeva@yahoo.com

**Kubra Valiyeva**

**PALEOGRAPHIC FEATURES AND SCIENTIFIC SIGNIFICANCE OF THE MANUSCRIPT  
“AVAMIL” OF KARBALAYI KAZIM ORDUBADI**

Ancient manuscripts and printed books that provide valuable information about our rich history are rich in both the medieval and nineteenth centuries of Azerbaijan, as well as the history, literature and art of the Near and Middle East. Manuscripts about “Sarf” and “nahw”, which speak Arabic grammar, are also preserved in the Fund of Manuscripts of the Nakhchivan Branch of ANAS. One of them is the manuscript “Avamil” written by Karbalayi Kazim ibn Karbalayi Agha Saleh Ordubadi.

The “Avamil” is a plural form of amil, and it is understood as a science and a book that studies the features of the Arabic language that affect the reading of word endings.

The word “Avamil”, as a grammatical term, refers to other elements that change, affect, control over the last letter or action of a word in the sentence in Arabic.

The word that “Amil” influences is “mamul”, and the change at the end of the word is called irab (syntactic analysis). Therefore, avamil is divided into three main parts: amil, mamul, irab.

For the first time, the paleographic features of the manuscript “Avamil”, written by Karbalayi Kazim ibn Karbalayi Agha Saleh Ordubadi, who lived and created in the first half of the nineteenth century, as well as scientific considerations of the author on nahw (syntax) and his attitude to some linguistic problems have been investigated and studied in the article.

According to the author, this work is not only a valuable source of study of Arabic grammar, but also an important point of view about the level of Nakhchivan’s scientific environment during the 19th century.

**Keywords:** *amil, avamil, mamul, nahw(syntax), Arabic, manuscript, Ordubad, Nakhchivan, Karbalayi Kazim Ibn Karbalayi Agha Saleh Ordubadi.*

**Кубра Валиева**

**ПАЛЕОГРАФИЧЕСКИЕ ОСОБЕННОСТИ И НАУЧНОЕ ЗНАЧЕНИЕ РУКОПИСИ «АВАМИЛ»  
КЕРБАЛАИ КЯЗЫМА ОРДУБАДИ**

Древние рукописи и печатные книги, дающие ценную информацию о нашем богатом историческом прошлом, являются ценным источником изучения как средневекового, так и XIX века Азербайджана, истории, литературы и искусства Ближнего и Среднего Востока. В Фонде рукописей Нахчыванского отделения НАНА хранятся также образцы рукописей «сарф» и «нахв», которые рассказывают о грамматике арабского языка и являются нашим общенациональным достоянием. Одним из них является рукопись Кербалаи Кязыма ибн Кербалаи Ага Салеха Ордубади «Авамил».

Слово «Авамил» – форма множественного числа слова «амил», наука, изучающая особенности, влияющие на чтение суффиксов слов в арабском языке, понимается в смысле науки и книги о нем.

Слово «Авамиль» – это грамматический термин, который называет элементы, которые проводят изменения в последней букве и произношении слова, играют влияющую и управляющую роль в арабском языке.

Слово, на которое влияет «Амил» называется «мамул», а изменения в конце слова «ираб» (синтаксический разбор).

Впервые в статье были исследованы и изучены палеографические особенности рукописи «Авамил», автором которой является Кербалаи Кязым ибн Кербалаи Ага Салех Ордубади, живший в первой половине XIX века, а также научные суждения автора о науке нахв и отношение к проблемам языкоznания.

По мнению автора, это произведение важно не только как ценный источник изучения грамматики арабского языка, но и с точки зрения создания представления об уровне научной среды Нахчывана в XIX веке.

**Ключевые слова:** *Амиль, авамиль, мамул, арабский язык, рукопись, Ордубад, Нахчыван, Кербалаи Кязым ибн Кербалаи Ага Салех Ордубади.*

(AMEA-nin müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

**Daxilolma tarixi:**

**İlkin variant 22.10.2019**

**Son variant 28.01.2020**